



[...Paniyan btn mxalifti hbs etdirdi, AXCP-Musavat ctly is](#)

"AXC-Msavat ctly dvrnd lk tamamil idarolunmaz vziyytd idi"

"Arannews :Devirdir ki, ka. Azrbaycanda da bel bir lider olayd"

Ouml;lk tamamil idarolunmaz vziyytd idi. Köhn part-nomenklatura&" demk olar ki, tamamil iflic vziyyt dümüdü, hakimiyyt qanunsuz yollarla glmi AXC-Müsavat cütlüyü ölkni talayrd, . "dadrd

Bunu Prezident, Yeni Azrbaycan Partiyasnn Sdri lham liyev partiyann VII qurultayndak ¸xnda AXC-Müsavat cütlüyü .dövründ ölkd yaranm acnacaql vziyytdn danarkn deyib Dövlt ba¸s bildirib: "Eynn 2018-ci ild Ermnistana glmi adamlar kimi, onlar da ölkni dadrdlar v ntic etibar il gtirdir bizi u¸urum knarna qoydular. Azrbaycan xalq buna döz bilrdimi? lbtt ki, yox. Mhz bu idi Yeni . "Azrbaycan Partiyasnn yaranmasnn tarixi zrurti

Biz yeni dövrd siyasi dialoqu daha da drindirmliyik. Bu proses" müharibdn vvl start verildi v hesab edirm ki, qsa müddt rzind yax nticlr ld olundu. Demk olar ki, bütün partiyalar arasnda, - bir siyasi, özünü siyasi qurum adlandran antimilli uran gr biz istisna etsk, bütün siyasi qüvvlr dialoqa meyil göstrmilr, bizim .tbbüsümüzü alqlamlar v artq bu dialoq ba tutub Bunu mn tam minlikl dey bilrm v he¸ bir knar müdaxil olmadan. Çünki mnim yadmdadr, 90-c illrd, htta indi mnim dövrümd d bzilri xaricdn glirdir ki, burada siyasi dialoqu bunlar bizim ü¸ün tkil etsinlr. Bu, bizim ü¸ün thqir idi. Siz kimsiniz, gedin öz iinizl mul olun. Sizin ölknizd indi siyasi dialoqa daha böyük ehtiyac var ninki Azrbaycanda. Bir-birini indi . "didirlr, nec deyrlr, baqa mslnin mövzusudur. Ancaq biz buna nail olduq Dövlt ba¸s ümumi mslld müxaliftl hmfikir olmalarna :da toxunub

Qsa müddt rzind yen d sadc olaraq baxdq ki, hans fundamental" ziddiyytlr var. Harada biz, nec deyrlr, bir-birimizl razla gl bilmirik. Bel qrara gldik ki, bel tklif etdik ki, ümumilli mslld he¸ bir, nec deyrlr, frqli fikir ola bilmz. Ümumi mslr Qaraba mslsidir. Ümumi mslr siyasi partiyalarn faliyytidir, demokratiyann inkiafdr, iqtisadi azadqlarn brqrar olmasdr, ölkimizin güclnmsidir. Bu gün bu siyasi dialoq aparlr. Mn bunu ¸ox tqdir edirm. Hesab edirm ki, ölkimizin glck siyasi sistemi ü¸ün, siyasi sisteminin tkmillmsi .ü¸ün bunun böyük hmiyyti var

Yeni Azrbaycan Partiyasnn nümayndlrini d, üzvlrini d buna nec deyrlr fikir vermy ¸arram ki, bizim ölk daxilind he¸ bir siyasi qurumla he¸ bir problemimiz yoxdur. Antimilli ünsürlrl lbtt ki, biz he¸ vaxt bir masa arxasnda otura bilmrik, ¸ünki onlar satqnlardr, xaindir. Onlar tlimatlar xaricdn alrlar. Onlarn emissarlar xarici paytaxtlarda oturublar. Oradan pul alrlar bura göndirirlr, camaat ¸adrmaq ü¸ün, onlar bizim anl Qlbimiz kölg

.salmaq istyirlr

Onlar Painyan biz nümun gtirirdilr, onu tmiz adam adlandrrdlar, onu demokrat adlandrrdlar. Deyirdilr ki, ka ki, Azrbaycanda da bel bir lider olayd. Hmin bu demokrat bütün müxalifti hbs etdirdi. gr 27-si .sentyabrda müharib balamasayd o, onlar heç buraxmazd sas müxalift partiyasnn liderini müharibdn bir neç gün vvl hbs etdi. Cinayt ilri. ndi özünü orada bir müxalift lideri adlandran bir adam var, o da keçmidn qalan naftalindn çxarblar onu, onu da indi çarblar, ona da ölkdn çxmaa qadaa qoyublar. Budurmu demokratiya? ndi Qrb buna göz yumur o öz yerind. Qrb artq bu demokratiya mslrli il bal .özünü tam ifa edib

Yni, artq heç bir ikinci fikir ola bilmz. Ona göz yumur, o tbiidir. Amma bizim bu drnaqaras "demokratlar" indi niy susurlar? ndi niy demirlr ki, Painyan biz nümun olmaldr. Glsin desin. Öz zibilini yalasn. Adam qalmayb Ermnistanda ki, onu laa qoymasn. Hanssa adlar veribr indi özlrli bilrlr. Bunu biz nümun gtirirdilr. N üçün?

.Çünki oradan, mrkzdn, onlarn mrkzindn tlimat almdlar Mqsd n idi? Mqsd Azrbaycan qardрмаq, Azrbaycan çökdürmk, Azrbaycan rhrliyini hörmtdn salmaq, çirkin uydurmalar, iftiralar, yalanç mqallr yazdrmaq - hams bizim .gözümüzün qabandadr

Biz bunlar unutmamq. Bizi sas vzifmizdn çkindirmk ki, bamz qarsn, bamz qarsn daxili çkimlr, bamz qarsn bax bu sassz ittihamlar yalanlamaa, sas vzifdn bizi çkindirsin ki, ial edilmli torpaqlar bdi ermnilrin .lind olsun. Bu idi mqsd

Bu gün antimilli urada cmln milli satqlar da bu mqsd güdür. Bizim anl ordumuzun Qlbsin kölg salmaq istynlr d bu mqsd güdür. Onlar kimi iyrnc blk d Azrbaycan tarixind insanlar olmayb. "Amma bütün digr siyasi qurumlarla biz mkdalq edirik v edcyik